



Rövnəq Abdullayev FIFA prezidenti ilə görüşüb

Avropa çempionatının A qrupunda Bakı Olimpiya Stadionunda təşkil edilmiş İsveçrə - Türkiyə oyununu izləmək üçün Bakıda səfərdə olan FIFA prezidenti Canni Infantino ilə AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş olub.

Görüşdə AVRO-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb. FIFA-nın prezidenti təşkilatı işlərlə bağlı məmnunluğunu bildirib.

Cüdoçumuz Tokio-2020-yə lisenziyanı təmin etdi

Azərbaycanın daha bir cüdoçusu Tokio Olimpiadasına vəsiqə qazanıb. Qadın cüdoçumuz Aişə Qurbanlı 48 kiloqram çəki dərəcəsinə ölkəmizi təmsil edəcək. A.Qurbanlının reyting xalı yüksək olduğu

üçün lisenziyaya sahib olub. Beləliklə, Tokio Olimpiadasında Azərbaycanı iki qadın cüdoçu - Aişə Qurbanlı və +78 kq çəki dərəcəsinə İrina Kindzerska təmsil edəcəklər.

Qeyd edək ki, Olimpiya Oyunlarında Azərbaycan kişilərinin mübarizəsində tam heyətlə - 7 cüdoçu ilə mübarizə aparacaq. Yaxın günlərdə Tokioda iştirak edəcək kişi cüdoçuların adları açıqlanacaq.



Olimpizm

Tokioda keçirilən sorğunun nəticələri açıqlanıb

Yaponiya şirkətlərinin 60 faizdən çoxu Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının koronavirus pandemiyasına görə növbəti dəfə vaxtının dəyişdirilməsini istəyir.

Bu, "Syoko" tədqiqat şirkətinin iyunun əvvəllərində keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğunun nəticələrinə görə, rəyi soruşulan şirkətlərin 34,7 faizi Olimpiadanın təxirə salınmasını dəstəklədiyini, daha 29,3 faizi isə yarışların vaxtının növbəti dəfə dəyişdirilməsini istədiyini bildirib.

Bununla yanaşı, rəyi soruşulan biznesmenlərin 36 faizi Olimpiya Oyunlarının nəzərdə tutulduğu vaxtda keçirilməsini dəstəklədiyini deyib. Son bir ayda bu göstərici səkkiz faiz aşağı düşüb.

Yarışların təxirə salınmasının və ya vaxtının dəyişdirilməsinin əsas səbəbi kimi

ölkədə vaksinasıyanın zəif sürətlə aparıldığı (76,3 faiz) göstərilir. Respondentlərin 75,7 faizi isə yarışlar zamanı ölkəyə çoxsaylı öcnəbilərin gəlməsi səbəbindən yarışlardan sonra Yaponiyada epidemioloji vəziyyətin pisləşəcəyindən ehtiyat edir.

İşçi qrupun ekspertlərindən yeni fikir

Yaponiya hökumətinin yeni koronavirusun yayılmasına qarşı tədbirlərin hazırlanması üzrə işçi qrupunun ekspertləri Yay Olimpiya Oyunlarının Tokioda tamaşaçısız keçirilməsinə üstünlük verdiklərini bildiriblər. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, yarışların tamaşaçısız keçirilməsi idman müəssisələrində koronavirusun yayılma riskinin ən aşağı olmasına gətirib çıxaracaq. Tokio Olimpiadasının Təşkilat Komitəsinin rəhbəri Seyko Haşimoto öz növbəsində bu mövzu ilə bağlı son qərar verildikdən ekspertlərin rəylərinin nəzərə alınacağını bildirib.


AVRO-2020-nin afişi

22 iyun
D qrupu


Saat: 23:00 Xorvatiya - Şotlandiya
Saat: 23:00 Çexiya - İngiltərə

	O	Q	N	M	T/F	X
1. Çexiya	2	1	1	0	3-1	4
2. İngiltərə	2	1	1	0	1-0	4
3. Xorvatiya	2	0	1	1	1-2	1
4. Şotlandiya	2	0	1	1	0-2	1





Yay Olimpiya Oyunlarına 31 gün qalır



Nəriman Abdullayev:

“İdmançını çox sıxanda psixoloji gərginlik keçirə bilər”

Səh. 3

Favoritlər pley-off şanslarını son tura saxladılar

Səh. 5

İdman dünyasındakı maraqlı və operativ xəbərləri gündəlik olimpiyadunyasi.com onlayn qəzetindən oxuyun

OLIMPIYA DÜNYASI
GÜNDÜKLİK ONLAYN QƏZET

ANA SƏHİFƏ MOK OLIMPIYA OYUNLARI ÇAP VERSİYASI TV GÜNDƏM İDMAN OLIMPIYA HƏRƏKƏTİ MÜSƏHİBƏ FOTO VIDEO ƏSGƏRƏ MƏKTUB

XƏBƏR LENTİ 12 Aprel 2021

09 Aprel 2021

21:11 Azərbaycan çempionu koronavirusdan öldü

18:03 Dünya çempionu cəzalandırıldı

16:22 "Qatar-2022"də yeni metoddan istifadə olunacaq

15:49 Komandamız dünya birinciliyində mübarizəyə başlayır

12:17 İbrahimoviç məşhur filmə rol alacaq

11:09 Bu gün daha iki taekvondoçumuz mübarizəyə başlayır

09:43 Taekvondoçumuz Avropa çempionatının bürünc medalına sahib çıxdı

08 Aprel 2021

16:50 MDB Oyunları ilə bağlı iclas

TV

OLIMPIYA GÜNÜ

Olimpiya Günü. (25.07.2020) - CBC Sport

Masallı rayonu...
İSTİ-SU
Fatimə Zəhra Şəfa...
Rivizel...
Tel: (099) 359 92 82 (099) 411 88 59

Taekvondoçumuz Avropa çempionatının bürünc medalına sahib çıxdı

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Sizin Reklam Burada

Tokio Olimpiadasına yollanacaq ədalət təmsilçilərimiz müəyyənlaşıb

Gənclər və İdman Nazirliyi Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək hakimlərin siyahısını açıqlayıb. "Gündoğar ölkə"də ölkəmizi təmsil edənler arasında Kvanq Çeol On (taekvondo), Asif Şirəliyev (güləş), Vahid Nəzərov (ağırqaldırma), Cahangir Babayev (karate), Rza Əliyev

(kişi idman gimnastikası), Anar Babanlı (boks), Fikrət Vəliyevin (qılıncoyumatma) adları yer alıb.

Ədalət təmsilçilərimizdən Fariz Hüseynov (cüdo) isə ehtiyat hakimlər siyahısındadır.



Yunan-Roma güləşçilərimizdən tarixi qələbə

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı başa çatıb. Azərbaycanın yunan-Roma güləşi üzrə millisi qitə birinciliyində tarixi uğura imza atıb. Məsul yarışda ölkəni 9 güləşçi təmsil edib ki, onların da 7-si fəxri kürsüyə qalxıb. Rahim Həsənov

(45 kq), Fərim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) və Fərid Xəlilov (60 kq) Avropa çempionu olub. Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayev (71 kq) üçüncü yeri tutub. Beləliklə, böyük məşqçi Talah İsrailov, məşqçilər

Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında 4 qızıl və 3 bürünc medal qazanan yığma 153 xal toplayaraq Azərbaycan güləş tarixində ilk dəfə Avropa çempionu olub. Azərbaycan Avropa çempionatında 10 çökədən 9-da təmsil olunmasına baxmayaraq, ən yaxın izləyicisi olan Gürcüstanı 21, üçüncü yeri tutan Ukraynanı isə 43 xal qabaqlayıb.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdülrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zəfira Həşimova (46 kq) isə bürünc medal qazanıb.

Azər Həsənov Beynəlxalq federasiyanın prezidenti seçildi

Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.

Litvanın paytaxtı Vilyus şəhərində yerləşən qorəqahda keçirilən seçkidə A.Həsənov bu postda təşkilatın sabiq rəhbəri, iki ay öncə vəfat etmiş Sergey Novikovu əvəzləyib.



O, yeni vəzifəsi ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə açıqlamasında tarixi uğurun məhz Azərbaycan xalqı üçün əlamətdar tarixlərə - Milli Qurtuluş Gününe və eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qədim Şuşada türk mütəfəqqiyini rəsmiləşdirdikləri günə təsadüf etməsindən qürur duyduğunu bildirib.

Qeyd edək ki, Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti vəzifəsinə 5 il müddətinə seçilib. Beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək.

Atletika üzrə Bakı çempionatı keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən atletika üzrə Bakı çempionatının qalibləri müəyyənlaşıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BÇGİBİ) təşkilatçılığı ilə keçirilən yarışda atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınaayıblar. Çempionatda paytaxtın 8 komandasından 100-dən çox atleti birincilik uğrunda mübarizə aparıb.

Oğlanlar arasında uzunluğa tullanma yarışında Rüstəm Məmmədov, nüvə itələmə və lövhə atmada İsmayıl Əliyev, üçtəkanla tullanmada Emil İlyasov, hündürlüyə tullanmada Nikita Neftiyakov, lövhə atmada İsmayıl Əliyev qalib adını qazanıblar.

Qızların yarışında isə üçtəkanla tullanmada və uzunluğa tullanmada Yekaterina Sarıyeva,

lövhe atma və nüvə itələmədə isə Günel Hüseynova birinci yeri layiq görüldüblər.

Oğlanlar arasında qaçış yarışlarında Əlhəm Nağıyev (100 m), Teymur Salahzadə (200 m, 400 m), Cavid Məmmədov (400 m), Allahqulu Hüseynov (800 m), Elxan Qasımov (1500 m, 3000 m) birinci olublar. Qızların mübarizəsində isə Lamiyə Vəliyeva (100 m, 200 m), Leyla Sadıqova (400 m), Yuliya Belkova (800 m) və



Anna Yusupova (1500 m, 3000 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblər Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.

Cüdoçularımız Xorvatiyada bir dəst medal qazandı

Xorvatiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları keçirilib. Qitənin 27 ölkəsindən 368 (229 oğlan, 139 qız) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da qüvvələrini sınaayıblar. Komandamız turnirdə oğlanların mübarizəsində 11 cüdoçu ilə təmsil olunub.

Yeniyetmə cüdoçularımız beynəlxalq turniri 3 medalla başa vurublar. Oğlanların mübarizəsində İslam Rəhimov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görüldü. Komandamızın digər üzvü Məmmədza Hacızadə (73 kq) yalnız final görüşündə məğlub olaraq gümüş medala sahib çıxdı. 60 kq-da mübarizə aparən Zahir Ağazadə isə turnirdə bürünc medal qazanıb.

Komandamızın digər üzvlərindən Qədir Hüseynov (66 kq) beşinci, Nurlan Kərimli (60 kq) və Kənan Nəsimov (+90 kq) isə yeddinci yerlə kifayətləniblər.

Beləliklə, Xorvatiya turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan millimiz ümumi komanda hesabında 7-ci yeri tutub.



Ölkəmizdə "Khojaly Global Promotion-3" beynəlxalq peşəkar boks turniri keçirilib



İyunun 20-də "Khojaly Global Promotion-3" beynəlxalq peşəkar boks turniri keçirilib. Mərkəzində yerləşən "Dalğa Beach-Aqua Park" istirahət mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı, Gürcüstan və İrən təmsil edən peşəkar idmançılar mübarizə aparıblar. Turnir pandemiya şəraitində olduğu üçün açıq havada təşkil olunub. Döyüşlər Operativ Qərargah tərəfindən təyin edilən qaydalar çərçivəsində həyata keçirilib. Həm yerli, həm də xarici iştirakçıların hər biri COVID-19 testi verdikdən sonra yarışa buraxılıblar.

Bakı vaxtı ilə 20:00-da başlayan turnirdə peşəkar boksda yanaşı, peşəkar K1, MMA, künq-fu, muay-tay döyüşləri də təşkil olunub.

Peşəkar boks yarışlarında Nihat Abdullayev (57,1 kq), Zəbək Şəmiyev (57,1 kq), Seymur İsayev (63,5 kq), Rəhim Əliyev (76,2 kq), Rüşət Hacıyev (91 kq) rəqiblərinə qalib gəliblər. Nicat Həsənov və Pərvin Heydərov (69,8 kq) arasında keçirilən döyüş isə hakimlərin fərqli qərarı nəticəsində heç-heçə ilə başa çatıb (57-57, 58-56, 56-58).

Muay-tay üzrə isə Musa Nuruşadə (57 kq) və Əli Əliyev (65 kq) döyüşlərini qələbə ilə başa vurublar.

Künq-fu yarışlarında isə təmsilçimiz Emil Xəlilov - 65 kq-da gürcüstanlı Toğrul Mikayılova məğlub olub. Gecənin digər görüşündə isə İsrail Şabanov -75 kq çəki dərəcəsinə David Cavakiyaya (Gürcüstan) qalib gəlib.

MMA üzrə döyüşlərdə isə təmsilçimiz Elvin Abbasov (93 kq) qələbə qazanıb.

K1 döyüşlərində isə Rauf Gərayzadə (82 kq) rəqibinə qalib gəlib.

Turnir haqqında "Olimpiya dünyası" qəzetinə məlumat verən "Khojaly Global Promotion" şirkətinin prezidenti, promoter Ehsan Məcidov yarışın keçirilməsində əsas məqsədin Xocalı soyqırımını dünya idman ictimaiyyətinə tanımaqdan ibarət olduğunu deyib: "Bildiyiniz kimi, mən "Khojaly Global Promotion" şirkətinin prezidentiyəm. Bu şirkət Azərbaycanda ilk növbədə peşəkar idmanın inkişafı ilə məşğuldur. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, eləcə də, Azərbaycan Kikboksinq Federasiyası,

Azərbaycan Kunq-Fu Federasiyası, Azərbaycan Muay-Tay və MMA Federasiyası və Peşəkar Boks Federasiyasının idmançıları "Khojaly Global Promotion" şirkətinin təşkil etdiyi yarışlarda iştirak edirlər. İdmançılarımız rəsmi olaraq iştirak etdikləri reyting döyüşlərində, eləcə də Azərbaycanda "Khojaly Global Promotion" şirkətinin təşkil etdiyi turnirlərdə reyting xalları qazanırlar. "Khojaly Global Promotion" şirkəti olaraq əsas məqsədimiz ilk növbədə Azərbaycanda bu idman növünü inkişaf etdirmək və Xocalı soyqırımını dünya idman ictimaiyyətinə tanımaqdır. Təbii ki, bu yolda da bizim xüsusi təbliğat programımız var. Belə ki, şirkətimiz xarici və yerli idmançılara kitab şəklində hazırlanmış buklet təqdim edir. Həmin bukletlərin bir üzündə yarışda iştirak edəcək idmançıların fotoları, digər üzündə isə Xocalı faciəsi ilə bağlı ingilis dilində məlumatlar dərc olunur. Burada Xocalı faciəsində həlak olmuş insanların fotoları və ingilis dilində statistik məlumatlar (neçə qadın, neçə yaşlı və neçə uşaq) yerləşdirilib. Düşünürük ki, yarış gələn idmançıların bu bukletlərin üzərində şəkli olduğu üçün həmin bukletləri özləri ilə birgə vətənlərinə aparıb, evlərinin ən gözəl güşəsinə yerləşdirəcəklər. Zaman keçdikcə isə bu bukleti idmançının ailəsi, dostları və tanışları görüb, erməni vandallarının Xocalıda törətdiyi vəhşilik barədə məlumatları olacaq. Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın dünyada apardığı "Xocalıya ədalət" kompaniyasının biz də kiçik bir qismi olaraq Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıdırıq.



Təbii ki, bu işimizdə bizə Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi (MOK) çox böyük dəstək olur. Kikboksinq Federasiyası, Pankration Federasiyası, Muay-tay Federasiyası, MMA Federasiyası və Kunq-fu Federasiyası və Peşəkar Boks Federasiyası da bizə dəstək olurlar. Biz də öz növbəmizdə çalışırıq ki, Azərbaycanın peşəkar idmançıları daha da inkişaf etsin və dünya idman arenasında böyük uğurlar əldə etsinlər", - deyərək "Khojaly Global Promotion" şirkətinin prezidenti qeyd edib.

3 boksçumuz 1/4 finala vəsiqə qazandı

İtaliyanın Rozeto-deli-Abbruttsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı keçirilir. 41 ölkənin iştirak etdiyi yarışda Azərbaycan boksçuları da mübarizə aparırlar. Komandamız yarışda 7 idmançı ilə təmsil olunur. Təmsilçilərimizdən üçü 1/4 finala vəsiqə qazanıb. İlk görüşdə Uça Jorjoliyanı (Gürcüstan) qalib gələn Ruslan Rüstəmov (64 kq) 1/8 finalda rusiyalı Maqomed Şamsayevlə döyüşüb. Boksçumuz çıxışını qələbə ilə başa vurub - 4:1 (29:26, 28:27, 29:26, 29:26, 27:28). O, 1/4 finalda Almaniyamı təmsil edən erməni əsilli David Gevorgyanla üz-üzə gələcək.

Startda Arşak Yelizbaryana (Gürcüstan) qalib gələn Mirəşraf Kazımzadə (75 kq) ikinci görüşündən də qalib ayrılıb. O, 1/8 finalda macarıstanlı Robert Cservenkadan üstün olub. Boksçumuz rəqibini 5:0 (28*:28, 28*:28, 28*:28, 29:27, 29:27) hesabı ilə məğlub edib. M.Kazımzadə iyunun 21-də 1/4 finalda ukraynalı Boqdan Tolmaçovu sınağa çəkəcək.

Digər boksçumuz Maqşud Xasmetov (56 kq) da adını 1/4 finala yazdırıb. Boksçumuz ilk görüşdə Yuri Tomyuku (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda rusiyalı Aleksey Kiselyevlə üz-üzə gələcək.

Millimizin digər üzvləri Əli Zamanov (52 kq), Cəlal Qurbanov (60 kq), Sərxan Əliyev (69 kq) və Murad Allahverdiyev (81 kq) məğlub olaraq, yarışla vidalaşblar.

Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də təşkil olunacaq.

Şəhid övladları üçün idman festivalı təşkil olunub

Göygöldə "Qəhrəman övladları" adlı idman festivalı təşkil edilib. Festival "Cavad Xan" Tarix və Mədəniyyət Fondu, "Qardaşlıq" qrupu, Göygöl Gənclər və İdman İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Göygöl Olimpiya və İdman Kompleksi,

lördəki münasibətlərimiz bu dəfə şəhid övladlarımızın rəqabət sevincini bölüşərək gənc zəkalarla güclənəcək və çiçəklənəcək. İki ölkə arasında sevinc və kədər içində birlik ruhunu yeni nəsillərə ötürmək bəlkə də bu festivalın ən mənalı tərəflərindən biri olacaq. Çünki biz birlikdə güclüyük. Bu mesajı hələ keçən həftə iki qardaş ölkənin prezidentləri Şuşadakı tarixi görüşdə yüksək səslə gözəl bir şəkildə dilə gətirdilər".

Baş konsul tərəfindən komandalara kapitanlıq və mükafatlandırma Azərbaycanın məşhur idmançılarından olan Olimpiya, Dünya, Avropa çempionları və mükafatçıları Hacı Əliyev, Namiq Abdullayev, Mövlud



Türkiyənin Gəncədəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Gəncə və Göygöldən 67 ailədən 118 şəhid övladı (7-12 yaş qrupu) iştirak edib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk bildirdi ki, Azərbaycanın qəhrəmanları 44 gün ərzində Qarabağdakı 30 illik əsarətə son qoyaraq nəsil-dən-nəslə ötürüləcək böyük bir qəhrəmanlıq dastanına imza atmaqla tarix yazdılar. Ölkəsinin bütövlüyü üçün canını verən hər bir şəhid, həyatını riskə atan hər bir qazi bu millətin ortaq dəyəridir: "Şəhidlərimizin geridə qoyduğu digər yaxınları ilə yanaşı, övladları bu millətə əmanətdir. Ümid edirik, bu yadigarları azərbaycanlı qardaşlarımızla birlikdə qoruyacağıq, şəhidlərimizin ruhunu əsla iticmüyəcəyik və hər zaman qazılarımızın yanında olacağıq.

"Bir millət, iki dövlət" anlayışı ilə güclənən siyasi, hərbi, iqtisadi, sosial və mədəni sahə-

Mirəliyev, Rövşən Bayramov, Mariya Stadnik, Şərif Şərifov, Şahmuraz Qasimov, Ramil Qasimov və Hakim Nəzərolyevə həvalə edilib.

Festivalda Gəncə və Göygöldən olan məşqçilərin və idmançıların bir neçə idman növü üzrə nümunəvi çıxışları təqdim edilib, şəhid övladlarına xoşladığıları idman növünə yerində yazılmaq və təmənnsiz məşğul olmaq imkanı yaradılıb.

Tədbir Gəncə Dövlət Dram Teatrının və Gəncə Kukla Teatrının maraqlı səhnələri, Gəncə Dövlət Filarmoniyasının musiqi və rəqs qruplarının çıxışları ilə davam edib.

Layihənin əsas məqsədi şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiram ifadəsi, şəhid övladlarının sağlam həyat tərzinə istiqamətləndirilməsi, onları neqativ təsirlərdən uzaqlaşdırmaq və idmana olan marağın artırılması, psixoloji dəstək göstərmək, istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

Bizim müsahibə

Nəriman Abdullayev:

"İdmançını çox sıxanda psixoloji gərginlik keçirə bilər"

Milyonlarla azarkeşin səbrsizliklə gözlədiyi Tokio-2020 Yay Olimpiya Oyunlarına təxminən bir aydan bir qədər çox vaxt qalır. Yay Olimpiya Oyunları yaxınlaşdıqca lisenziya xarakterli turnirlər də başa çatır. Günlər bir-birini əvəzlədikcə 4 illiyin zirvə yarışlarında təmsil olunan idmançıların adlarına aydınlıq gəlir. Bu yaxınlarda boks idman növü üzrə Avropa Olimpiya təsnifat turnirində yekun vuruldu və bu idman növü üzrə "gündoğar ölkə"nin rinqində mübarizə aparacaq ən güclü dərəcə ustalarının adları müəyyənləşdi. Tokio-2020-yə lisenziya qazanan idmançılar arasında Azərbaycan boksçuları da var. Komandamız budəfəki olimpiadada 5 boksçu ilə təmsil olunacaq. Bunlar Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevdir (+91 kq).

Bu günlərdə boks üzrə kişilərdən ibarət yığma komandamızın böyük məşqçisi Nəriman Abdullayev redaksiyamızın qonağı oldu. Parisdə keçirilən Avropa Olimpiya təsnifat turnirində boksçularımızın lisenziya qazanmasından danışan müsahibimiz eyni zamanda, idmançılarımızın Tokio-2020-yə hazırlıq səviyyəsini və şanslarını da qiymətləndirdi.


- Nəriman müəllim, boks üzrə millimiz uğurla çıxış edərək Tokio-2020-də iştirak hüququ qazandı. İdmançılarımızın çıxışlarını necə qiymətləndirirsiniz?

- Parisdəki Avropa Olimpiya təsnifat turnirində qələbə əzmi ilə yollanmışdıq. Amma etiraf edim ki, bir qədər həyəcanlı idik. Bildiyiniz kimi, İngiltərədə keçirilən Avropa Olimpiya təsnifat turniri pandemiyaya görə yarımqıç dayandırılmışdı. Həmin yarışda yalnız Tayfur Əliyev lisenziya qazanmışdı. Beləcə, Parisdəki yarışa qədər bir lisenziyamız var idi ki, bu da bir qədər zəif göstərici idi. Çünki boksçularımız bundan əvvəlki Rio Olimpiadasından iki medalla qayıtmışdılar. Bu səbəbdən də bir lisenziya bizim üçün uğursuz nəticə sayılırdı. Bundan əlavə, AİBA çəki dərəcələrini 8-ə endirib. Qeyd etdiyim bu kimi amillər komandada bir qədər gərginlik və həyəcan yaradırdı. Düzünü deyim ki, belə bir gərginlikdə bu yarışın Fransada keçirilməsi məndə bir qədər psixoloji narahatlıq yaradırdı. Buna baxmayaraq, düşündürdüm ki, biz Fransada ən azı 3 lisenziya qazana bilərik. Amma hər şey biz istədiyimizdən və düşündüyümüzdən daha yaxşı oldu. Boksçularımız gözəl döyüş nümayiş etdirərək daha 4 lisenziya qazandılar. Düzdür, yarış başqa dövlətdə olsa idi, bu nəticəyə inanardıq. Amma turnirin Fransada təşkil olunması bizdə ciddi narahatlıq yaradırdı. Şükür Allaha hər şey yaxşı oldu.

- Hansı məqamlardan razı, hansılardan narazı qaldınız?

- Ümumilikdə götürdükdə boksçularımız döyüşləri çox yaxşı keçirdilər və təmiz qələbələr qazandılar. Komandamızın

üzvü Cavid Çələbiyev ikinci döyüşündə fransalı boksçu ilə qarşılaşdı. Əlbəttə, rəqib fransalı boksçu olmasa idi, bu döyüşdə də qələbə bizə verilə bilərdi. Qeyd edim ki, həmin idmançı ötən olimpiadada və dünya çempionatında mükafat



fatçılar sırasında yer almışdı. Fikrimcə, Cavid fransalı döyüşçüyə uduzmuşdu, görüş borabər səviyyədə keçmişdi. Amma buna baxmayaraq Cavid Çələbiyev lisenziya qazandı. Komandamızın digər üzvü Məhəmməd Abdullayev də çox gözəl çıxış etdi. Düzdür, ağır çəkiddə yarışsa da, boyu o qədər də uzun deyil. Amma o, çox gözəl texnika sayəsində qələbə qazanaraq olimpiadaya lisenziyanı təmin etdi. Təəssüf ki, idmançılarımızın qaşığı zədələndiyinə görə həkim ona yarışa davam etdirməyi icazə vermədi və o, bürünc medalla kifayətləndi.

Komandamızın digər üzvü legioner idmançımız Alfonso Dominqes də uğurla çıxış edərək Tokio-2020-yə lisenziya qazandı. Alfonso döyüşlərini çox gözəl qələbə ilə bitirdi. Onun gözəl texnikası var. Həmin texnikanı Parisdə də nümayiş etdirərək qələbə qazandı. Bütövlükdə boksçularımız özlərini doğrultdular və yaxşı çıxış etdilər.

- Zədəyə görə iki idmançımız döyüşə çıxma bilmədi. Boksçularımızın hazırkı durumu nə yerdədir?

- Həm Lorenzo Sotomayorun, həm də Məhəmməd Abdullayevin qaşığı partladığı üçün mübarizəni sona qədər davam etdirə bilmədilər. Düzdür, onlar özləri döyüşmək istəsələr də, həkimlər yarışa davam etdirməyə icazə vermədilər. Boksçularımızın hazırkı vəziyyəti yaxşıdır. Bu, o qədər də böyük bir problem deyil. Yaxın günlərdə onların bu zədəsi sağalacaq.

- Boksçumuz Parisdə erməni əsilli idmançı ilə qarşılaşdı. Belə bir vəziyyətdə ona necə psixoloji təsir göstərdiniz?

- Sizə deyim ki, həmin vaxtı yaxşı ki, zəldə azarkeş yox idi. Ona görə də problem olmadı. Düzünü deyim ki, biz həmin vaxt gərginlik içində idik. Sotomayora başa saldıq ki, bu ermənidir, bu döyüşdə mütəqə qələbə qazanmaq lazımdır. İdmançını çox sıxanda psixoloji gərginlik keçirə bilər. Amma başqa cərimiz yox idi. Onu bir qədər sıxdıq və nəticədə Sotomayor erməni əsilli idmançı üzərində parlaq qələbə qazandı.

- Olimpiadaya yollanacaq idmançılarımızın vaksinasiya prosesinə başlanılıb. Boksçularımız necə, peyvənd olunublar?

- Düzünü desəm bu məsələ bir qədər problemlidir. Boksçularımızın bəziləri bu xəstəliyi keçirdikləri üçün onlara vaksin vurmaq olmaz. Mənimlə yanaşı, Məhəmməd Abdullayev də vaksinasiya prosesindən keçib. Komandamızın digər üzvü Tayfur Əliyev virus keçirdiyi üçün hələ ki ona vaksin vurulmayıb. Amma vaxt ki, bu məsələ öz həllini tapacaq.

Hansı boksçu qalıbsa, onlar da vaksinasiya olacaqlar.

- Komandamız olimpiada ərafəsi yekun hazırlıq prosesini necə və harada keçəcək?

- Qeyd edim ki, Fransa turnirindən əvvəl biz Özbəkistanda təlim-məşq toplanışında idik. Bildiyiniz kimi, özbək boksçuları bu gün liderlər sırasındadırlar. Həmin boksçular Asiya çempionatına hazırlanırdılar. Onlar Asiya çempionatında çoxlu sayda qızıl medal qazanaraq, komanda hesabında birinci yerə çıxdılar. Biz həmin boksçularla birgə təlim-məşq toplanışı keçdik. Hazırlıq prosesi çox yüksək səviyyədə idi. Həmin hazırlıq prosesinin bizə böyük köməyi oldu və onun bəhrəsini Fransada gördük. Etiraf edim ki, Bakıda bizim imkanlarımız məhdu idi. Zallar bağlı olduğuna görə məşqlərimizi açıq hava şəraitində keçdik. Bu işə qətiyyətlə həmin effekti vermirdi. Amma Özbəkistanda dünya çempionları ilə sparring şəkildə məşqlərimiz oldu. İdmançılarımız hazırlıq səviyyələrini artırdılar. Bu hazırlıq bizə çox böyük təkan verdi.

Bir-iki günə harada hazırlıq prosesi keçəcəyimiz barədə qərar veriləcək. Hələ ki, komandanın üzvlərinə istirahət verilib. Hələlik yarışlara Bakıda hazırlanacağıq. Bir neçə variant var, amma müzakirə olunmuyub. Bakıda bir neçə günlük məşq keçib, sonuncu hazırlıq mərhələsini başqa ölkədə keçəcəyik. Yaxşı nəticə üçün mütəqə boksçularımız başqa komanda ilə hazırlıq keçməlidirlər.

- Son olaraq, keçək ənənəvi suala. Boksçularımız son olimpiadalarda mükafatçılar sırasında yer almağı bacarıblar. Sizcə, bu olimpiadada boks yığmamız hansı nəticəyə nail ola bilər?

- Düzü, bu çətin sualdır. Bu barədə düşünmək hələ tezdir. Amma boksçularımızdan gözləntilərimiz çoxdur. Yığmamızın hər bir üzvünə inanıram. Ən əsası onlar yüksək hazırlıq keçiblər. Allahın köməkliliyi ilə bu olimpiadada iki medala nail ola bilərik.

Olimpiyaçılarımız

Artıq bir ildən çoxdur ki, bütün dünyanın mübarizə apardığı COVID-19 pandemiyası bir çox mötəbər tədbirlərin təxirə salınmasına səbəb olub. Təbii ki, bunlardan biri də idmansevərlərin həvəslə gözlədiyi dördüilliyin zirvə yarışları olan Olimpiya Oyunlarıdır. Lakin bir il təxirə salınmasından sonra oyunların keçirilməsi zəruri hal alıb. Belə ki, artıq idmançıların bəziləri səbirsizliklə gözlədikləri Olimpiya Oyunlarına lisenziya qazanıblar.

"Bizim müsahibə" rubrikasının budəfəki qonağı Oyunlara lisenziyanı təmin edən və əslən Ukraynadən olan qadın cüdoçumuz İrina Kindzerskadır. Müsahibimiz bizimlə söhbətində lisenziya xarakterli yarışlardan, idman karyerasından, ailəsindən və digər maraqlı məqamlardan danışdı.

Avropa çempionatlarının gümüş və bürünc, dünya çempionatının bürünc, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı, 2019-cu ildə Minskə keçirilən II Avropa Oyunlarının bürünc mükafatçısı olan ağır çəkili cüdoçumuzun səmimi müsahibəsini oxucularımıza təqdim edirik.

- İrina, gəlin söhbətimizə lap əvvəldən başlayaq. İstərdik ki, bizə bir az idmanda atdıgınız ilk addımlardan danışsınız.

- 13 yaşım olanda ailəmlə birgə Ukraynanın Kamenes Podolski şəhərindən Dunaevsi şəhərinə köçdük. Burada yeni məktəbə yazıldım. Qeyd edim ki, həmin vaxtı orta məktəblə yanaşı, həm də musiqi məktəbinə gedirdim. Kiçik yaşlarımdan iri uşaq olduğum üçün yaşdığım fərqlənirdim (gülür). Məhz bu səbəbdən də musiqi müəlliməmin diqqətini çəkdim. Müəlliməmin həyat yoldaşı cüdo üzrə məşqçi işlədiyi üçün mənə idmanla məşğul olmağı məsləhət gördü. O, həyat yoldaşı ilə məsləhətləşdikdən sonra onun işlədiyi idman zalına gedib, məşq prosesinə baxmağımı təklif etdi. Elə ilk gündən cüdo xoşuma gəldi. Qərar verdim ki, idmanla məşğul olum. Beləliklə, musiqi müəlliməmin həyat yoldaşı Mudrik Kostantin Mixayloviç ilk məşqçim oldu.

- Musiqi məktəbində hansı bölmə üzrə təhsil alırdınız?

- Musiqi məktəbində fortepiano dərsləri alırdım. Düzdür, yuxarı siniflərdə həm məktəb dərslərimi, həm idman məşqlərimi, həm də musiqi dərslərimin öhdəsindən gəlmək mənə bir az çətin idi. Lakin buna baxmayaraq, sevərək məşğul olduğum musiqi məktəbini qırmızı diplomla bitirdim və məktəbin ən yaxşı tələbələrindən biri oldum.

- Maraqlıdır, kiçik yaşlarınızdan musiqi ilə məşğul olduğunuz halda, bir anda musiqiyə tamamilə zidd bir sahəyə, idmana keçməyə özünüzdə necə cəsarət tapdınız?

- Düzdür, musiqi ilə məşğul olmağı çox sevirdim. Lakin cüdo ilə tanış olduqdan sonra demək olar ki, düşüncəm dəyişdi. Düşünürdüm ki, cüdo üzrə məşqlərim lazımı səviyyədə olmasa və bu mənə alınmasa, yenidən musiqiyə qayıda bilərəm. Bundan sonra tamamilə özümü idmana həsr etmək qərarına gəldim. Etiraf edim ki, musiqi müəlliməm biləndə ki, mən idmanı seçdim, çox təəssüfləndi. Çünki o, mənə musiqi konservatoriyasına daxil olacağımı düşünürdü.

- Heç olurmu ki, özünüz və ya yaxınlarınız üçün fortepianoda ifa edirsiniz?

- Forteplanom valideynlərimin evindədir. Əlbəttə, onlara qonaq gəndə fortepiano arxasına keçirəm və nəso ifa etməyə cəhd edirəm. Təbii ki, çox şeyləri unutmuşam. Bacarığımı və istedadımı daha da təkmilləşdirmək üçün idmanda olduğu kimi, musiqidə də mütəmadi məşqlər tələb olunur.

- Ailənizdə necə, sizdən başqa idmanla peşəkar səviyyədə məşğul olan varmı?



- Atam və anamın idmana qarşı böyük sevgisi olub. Belə ki, onlar da məktəb vaxtlarında həvəskar şəkildə idmanla məşğul olublar. Atam ağırlıq-qaldırma, anam isə atletika üzrə yarışlarda məktəbin idman şərəfini qoruyub. Lakin məktəbi bitirdikdən sonra valideynlərim idman karyeralarını peşəkar şəkildə davam etdirməyiblər. Məndən on ay böyük bacım isə idmanla məşğul olmayıb. Kiçik yaşlarımdan arıq və cılız olduğum üçün tez-tez zədələndirdi və nəticədə sınıqlar yaranırdı. Buna görə də, atam ona idmanla məşğul olmağa icazə vermirdi.

- Necə hesab edirsiniz, peşəkar idmançı ailəsində doğulmayan biri olaraq, Sizə idmanda uğur qazanmağa nə kömək etdi?

- Mən uşaqlıqdan başladığım hər bir işi sona çatdırmağı öyrənmişəm. Çalışmışam hər yerdə birinci olum. Ola bilər ki, mənə bütün işlərimdə dəstək olan və yolun yarısında təslim olmamağı öyrədən valideynlərim güc verib. Həmçinin mənə cüdoya qarşı sevgi yaradan məşqçim kömək edib. Ümumiyyətlə, deyim ki, hər zaman məqsədyönlü biri olmuşam. Çalışmışam ki, başladığım hər bir işi uğurla başa çatdırım.

- Ötən il pandemiya görə Tokio-2020-nin təxirə salınması qərarını necə qarşıladınız. Nəzərə alaraq ki, Siz hələ ötən il reyting cədvəlinə əsasən, olimpiyada lisenziyanı təmin etmişdiniz.

- Etiraf edim ki, Olimpiya Oyunlarının təxirə salınması xəbəri mənə ağlatdı. Bu, mənə həqiqətən də çox pis təsir etmişdi. İdmançılar mütəmadi olaraq məşq edib, idman dünyasının ən önəmli yarışına həyəcanla hazırlanırdılar. Yarışların bir anda təxirə salınması xəbəri isə hazırlıq səviyyəimizi və fiziki formamızı daha bir il dəyişilməz saxlamalı olmağımız mənasına gəldi. Bu isə həqiqətən də çətin idi.

- Olimpiada ərəfəsi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında uğursuz çıxışınızla diqqət mərkəzinə düşdünüz. Bu məğlubiyyəti nə ilə əlaqələndirərdiniz?

- Avropa çempionatı mənə üçün yoxlama məqsədi daşıyırdı. Tokio-2020-yə əsas hazırlıq mərhələlərindən biri olduğu üçün özümə yüksək nəticə qazanmağı məqsəd qoymuşdum. Lakin bir müddət əvvəl

- Bu Yaponiya və Kuba təmsilçiləridirlər. Çıxış etdiyim çökədə onlar yarışların favoriti hesab olunurlar. Bundan əlavə mənə onlarla şəxsi prinsipim də var (gülür).

- İdman karyeranızda ən uğurlu nəticə və ən təsirli uğursuzluq hansı olub?

- Uğurlu nəticə 2017-ci ildə Budapestdə keçirilən dünya çempionatında bürünc medal qazanmağımı hesab edirəm. Uğursuzluq isə 2012-ci ildə

İrina Kindzerska: "Çalışmışam ki, başladığım hər bir işi uğurla başa çatdırım"

Daşkənddə təşkil olunacaq Qran-Pri yarışlarına hazırlıq zamanı dizimdən zədə almışdım. Zədəmi tam bərpa etməmiş mübarizəyə qoşuldum. Təəssüf ki, elə ilk qarşılaşmadan dizimdə dartınma baş verdi. Zədəmin daha da ciddiləşəcəyi fikri mənə çox narahat edirdi. Çünki zədə olanda idmançı bütün fikrini mübarizəyə yönəldə bilmir. Düşünmüşdüm ki, ehtiyatla zədəmə qalib gəlib, layiqincə mübarizə apararam. Amma görünür, mən gücümü yanlış qiymətləndirdim.

- İrina, həyat yoldaşınızın azərbaycanlı olduğunu bilirik. O necə, hazırda idman sahəsində fəaliyyət göstərmir?

- Həyat yoldaşım Həmid Əliyev sambo və cüdo ilə məşğul olub. Tanışlığımız da məhz idman sahəsində yaranıb. O, bir çox beynəlxalq yarışların mükafatçısı olub və sambo üzrə idman ustasıdır. Lakin bir müddət əvvəl karyerasını bitirib və hazırda cüdo üzrə uşaqlara məşqçilik edir.

Londonda təşkil olunan XXX Yay Olimpiya Oyunlarında 5-ci yerdə qərarlaşmışam. Təəssüf ki, həmin qarşılaşmada bürünc medalı əldən verdim.

- Azərbaycan millisinin üzvü olmağa necə qərar verdiniz?

- Sizə qısaca belə danışım. Azərbaycan millisinə +78 kq çəki dərəcəsinə cüdoçu tələb olunurdu. Həmin vaxt da mən artıq azərbaycanlı biri ilə ailə həyatı qurmuşdum. Hər bir amili nəzərə alaraq, məhz Azərbaycan millisinin şərəfini qorumaq qərarına gəldim.

- Bəs yığmaya gəldiyiniz ilk günlərdə hansı çətinliklərlə üzləşdiniz?

- Bu qərarı verdikdən sonra çox həyəcan keçirdim. Belə ki, yeni komanda, fərqli danışq dili, bunların öhdəsindən necə gələcəyimi düşünürdüm. Lakin elə ilk günlərdən komanda yoldaşları mənə çox doğma və səmimi qarşıladılar. Demək olar ki, komanda

danışqları anlayaram və tez bir zamanda öyrənərdim. Əslində, yavaş-yavaş danışanda söhbətin nədən getdiyini başa düşürəm. Ancaq danışmaq mənə üçün bir az çətinlik yaradır. Həyat yoldaşım və onun ailəsi rus dilində bildikləri üçün mənə tez bir zamanda Azərbaycan dilini öyrənmək tələb olunur. Lakin buna baxmayaraq, bu dili öyrənməyə çalışıram. Çünki hesab edirəm ki, idmançı şərəfini qoruduğu dövlətin rəsmi dilini mütləq şəkildə bilməlidir. Azərbaycan dilində ifadələrdən isə "salam, necəsən?", neynirsən?", mənə adım İradır, mənə 29 yaşım var, çox sağ ol, pis, yaxşı, bir az bilirəm, qapımı açmaq, bağlamaq, sevirəm" kimi sözləri bilirəm. Həmçinin rəngləri və 1-dən 100-ə qədər saymağı bacarıram. Bundan əlavə daha bir neçə ifadələr bilirəm.

- Bir Azərbaycanlı şəxsin həyat yoldaşı olaraq, Azərbaycan mətbəxinə hansı yeməkləri hazırlamağı bacarırsınız və hansı yeməkləri sevirsiniz?

- Mən Azərbaycan mətbəxinin bir çox yeməklərini hazırlamağı bacarıram. Ailəm üçün dolma, şah plov, çığırtma, bozbaş (bozartma) bişirmişəm. Hətta qaynanamla paxlava da hazırlamışam. Yeri gəlmişkən, mənə çox yaxşı qaynanam var. O, mənə bil-mədiklərimi öyrədir.

- Azərbaycan xalqının ən vacib adət ənənələrindən biri olan toylarda iştirak etmişiniz? Toyların adət-ənənəsi Sizə necə təsir bağışlayıb?

- Mənə öz toyum Azərbaycanda olub. Buna görə də bütün adət-ənənələri öz üzərimdə hiss etdim. Azərbaycan toyları mənə çox fərqli və maraqlı təsir bağışladı. Əsas amillərdən biri də toyda həddindən artıq çox insanın iştirak etməsi idi. Ukraynada isə qonaqların sayı adətən az olur.

- Bəs hansı Azərbaycan bayramlarını bilirirsiniz?

- İslam aləmində ən müqəddəs bayramlardan biri olan Qurban Bayramı mənə maraqlı gəlir. Bilirəm ki, bu bayramda qurban kəşib, ehtiyacı olan insanlara paylayırlar. Bu, çox təsirli və eyni zamanda gözəl məqamdır. Həmçinin Novruz bayramında səməninin cücərdilməsi də mənə çox maraqlı gəlir.

- İdmandan əvvəl musiqi ilə məşğul olduğunuzu qeyd etdiniz. Karyeranızı bitirdikdən sonra yenidən musiqi ilə məşğul olmağı istərdinizmi?

- Hazırda 29 yaşım var. Karyeramı bitirdikdən sonra zamanımı ailəmə və gələcək övladlarıma həsr etmək istəyirəm. Təbii ki, gələcəkdə övladlarıma musiqi dərsləri verə biləcəyimi ehtimal da var (gülür).

- İrina, maraqlı və səmimi söhbətə görə təşəkkür edirik.

- Mən də sizə təşəkkür edirəm ki, biz idmançıları hər zaman diqqətdə saxlayırsınız.



- Bəs elə anlar olubmu ki, yarışdan əvvəl Sizə həyat yoldaşınız məşq keçsin?

- Həyat yoldaşım mənə hər zaman dəstək olur. O, hətta mənə birgə məşq edir. Hər bir yarışdan sonra həyat yoldaşım və məşqçimlə birgə buraxdığım səhvləri müzakirə edirik. Növbəti dəfə eyni səhvləri təkrarlamamaq üçün nə etməli olduğuma qərar veririk. Bir sözlə, mən bu işdə tək deyiləm, bu, komanda işidir.

- Hansı ölkə təmsilçiləri ilə görüşdünüz əvvəl daha çox həyəcanlanırsınız?

üzvlərinin öksəriyyəti rus dilini bilir. Buna görə də, həmin vaxtlar mənə ünsiyyət qurmaq və komanda yoldaşlarımla səmimi münasibət yaratmaq çətin olmadı. Üçüncü yer uğrunda mübarizə apardığım zaman komanda yoldaşlarımla həm qızlar, həm də oğlanlar kənardan mənə səs-ləyərək, böyük dəstək nümayiş etdirirdilər. Bu, həqiqətən də, mənə çox xoş təsir bağışlayırdı. Bir sözlə, bizim əla komandamız var.

- Bakıya mütəmadi olaraq gəlirsiniz. Azərbaycan dilində danışa bilərsinizmi?

- Azərbaycan dilində sadə sözləri və ifadələri bilirəm. Düşünürəm ki, bir müddət Azərbaycanda qalsam



2020

Favoritlər pley-off şanslarını son tura saxladılar



Futbol üzrə Avropa çempionatı həyəcanı davam edir. Artıq qrup mərhələlərində üçüncü turun oyunları keçirilir. Geridə qalan oyunlardan sonra turnirin favoritlərindən bir neçəsi 1/8 finala vəsiqəni təmin edəblər. Pley-offa ilk vəsiqəni isə A qrupunda yer alan İtaliya millisi qazanıb. "Skuadra adzura" keçirdiyi bütün oyunlarda qol buraxmadan qələbə qazanaraq maksimum xalla qrup lideri olub. Apenninlilər bu qələbə ilə həmçinin məğlubiyyətsiz oyunlar seriyasını 30-a çatdırıb. İtaliyanlar bu oyunlardan 25-də qələbə qazanıb, 5 oyunda isə heç-heçə edib. A qrupunda mərhələ adlayan digər komanda isə Uels millisi olub. Britaniyalılar italyanlarla oyunda məğlub olmasına baxmayaraq İsveçrə ilə heç-heçə və Türkiyə üzərində qələbə sayəsində 4 xalla pley-offa adını yazdırıb. Uelslə eyni xala malik olan isveçrəlilər isə son turun digər oyunlarının nəticəsindən asılı olaraq, ən yaxşı qrup 3-cüsü kimi 1/8 finala yüksələ biləcəklər. Keçirdiyi üç oyunun hamısında məğlub olaraq qrup mərhələsini xalsız başa vuran Türkiyə millisi isə AVRO-2020 ilə vidalaşdı.

B qrupunda isə 2 turdan sonra Belçika yığması Pley-offa adını yazdırıb. Bu qrupda digər vəsiqənin taleyi isə Rusiya və Finlandiya komandaları arasında gedir.

AVRO-2020-nin C qrupunda da ilk vəsiqənin sahibi müəyyənləşib. Bu keçirdiyi hər iki oyundan maksimum xal toplayan Niderland millisidir. İlk turda Ukraynaya (3:2), ikinci turda isə Avstriyaya (2:0) məğlub edən narıncılar son oyunda qrupu lider kimi başa vurmaq üçün Ş.Makedoniya ilə qarşılaşacaq. 1/8 finala digər vəsiqə uğrunda mübarizə isə Ukrayna və Avstriya komandaları arasında olacaq. Çempionatın debütantı olan Şimali Makedoniya üçün isə AVRO-2020 demək olar ki, başa çatıb.

D qrupunda isə maraqlı vəziyyət yaranıb. 2 turdan sonra Çexiya və İngiltərə millisi 4 xalla qrupda şərqli liderlik edirlər. Son dünya çempionatının finalçısı Xorvatiya və Şotlandiyanın

isə aktivində bir xal var. Sonuncu turda qrup liderləri İngiltərə və Çexiya milliləri üz-üzə gələcək. Xorvatiya isə eyni xala malik olan Şotlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Çempionatın E qrupuna isə aktivində 4 xalı olan İsveç millisi başçılıq edir. Skandinaviyalılardan bir xal geri qalan Slovakiya millisi ikinci sırada qərarlaşıb. Keçirdiyi hər iki

oyunu heç-heçə ilə başa vuran üçqat Avropa çempionu İspaniya yığması isə 2 xalla üçüncüdür. İki turdan 1 xal toplayan Polşa millisi 4-cü sıradadır. Bu qrupda pley-offa yüksələn komandaların adlarına sonuncu - üçüncü turda aydınlıq gələcək. Qeyd edək ki, qrupda mübarizə aparan komandaların hər biri pley-off şanslarını saxlayırlar.

Çempionatın "ölüm qrup"u adlandırılan F qrupunda da maraqlı vəziyyət yaranıb. Hazırda qrupa 4 xalla Fransa millisi başçılıq edir. Belə ki, ilk turda Almaniya millisinə minimal hesabla (1:0) qalib gələn son dünya çempionları ikinci turda çempionatın debütantı Macarıstanın müqavimətini qıra bilmədi -1:1.

Son Avropa çempionu Portuqaliya isə ilk turda Macarıstan üzərində böyük hesablı qələbə (3:0) qazansa da, növbəti matçında "alman məşini" qarşısında tab gətirə bilməyib -4:2. Beləliklə, lider Fransadan bir xal geri qalan Almaniya və Portuqaliya milliləri isə müvafiq olaraq, ikinci-üçüncü yerləri bölüşürlər. Macarıstan yığması isə 1 xalla qrup sonuncusudur. Bu qrupda da pley-offa vəsiqə qazanan komandaların adlarına sonuncu turda aydınlıq gələcək.

Beləliklə, hazırda A qrupundan İtaliya və Uels, B qrupundan Belçika, C qrupundan isə Niderland milliləri 1/8 finala vəsiqəni təmin edəblər. Turnirin digər favoritləri isə pley-off şanslarını son tura saxladılar.

A qrupu

11 iyun	Türkiyə - İtaliya - 0:3
12 iyun	Uels - İsveçrə - 1:1
16 iyun	Türkiyə - Uels - 0:2
	İtaliya - İsveçrə - 0:3
20 iyun	İtaliya - Uels - 1:0
	İsveçrə - Türkiyə - 3:1

	O	Q	H	M	T/F	X
1. İtaliya	3	3	0	0	7-0	9
2. Uels	3	1	1	1	3-1	4
3. Türkiyə	3	1	1	1	4-5	4
4. İsveçrə	3	0	0	3	1-8	0

B qrupu

12 iyun	Danimarka - Finlandiya - 0:1
	Belçika - Rusiya - 3:0

16 iyun	Finlandiya - Rusiya - 0:1
17 iyun	Danimarka - Belçika - 1:2

	O	Q	H	M	T/F	X
1. Belçika	2	2	0	0	5-1	6
2. Rusiya	2	1	0	1	1-3	3
3. Finlandiya	2	1	0	1	1-1	3
4. Danimarka	2	0	0	2	1-3	0

C qrupu

13 iyun	Avstriya - Ş.Makedoniya - 3-1
	Niderland - Ukrayna - 3:2

17 iyun	Ukrayna - Ş.Makedoniya - 2:1
	Niderland - Avstriya - 2:0

	O	Q	H	M	T/F	X
1. Niderland	2	2	0	0	5-2	6
2. Ukrayna	2	1	0	1	4-4	3
3. Avstriya	2	1	0	1	3-3	3
4. Ş.Makedoniya	2	0	0	1	2-5	0

D qrupu

13 iyun	İngiltərə - Xorvatiya - 1:0
----------------	-----------------------------

14 iyun	Şotlandiya - Çexiya - 0:2
----------------	---------------------------

18 iyun	Xorvatiya - Çexiya - 1:1
	İngiltərə - Şotlandiya - 0:0

	O	Q	H	M	T/F	X
1. Çexiya	2	1	1	0	3-1	4
2. İngiltərə	2	1	1	0	1-0	4
3. Xorvatiya	2	0	1	1	1-2	1
4. Şotlandiya	2	0	1	1	0-2	1

E qrupu

14 iyun	Polşa - Slovakiya - 1:2
	İspaniya - İsveç - 0:0

18 iyun	İsveç - Slovakiya - 1:0
----------------	-------------------------

19 iyun	İspaniya - Polşa - 1:1
----------------	------------------------

	O	Q	H	M	T/F	X
1. İsveç	2	1	1	0	1-0	4
2. Slovakiya	2	1	0	1	2-2	3
3. İspaniya	2	0	2	0	1-1	2
4. Polşa	2	0	1	1	2-3	1

F qrupu

15 iyun	Macarıstan - Portuqaliya - 0:3
	Fransa - Almaniya - 1:0

19 iyun	Macarıstan - Fransa - 1:1
	Portuqaliya - Almaniya - 4:2

	O	Q	H	M	T/F	X
1. Fransa	2	1	1	0	2-1	4
2. Almaniya	2	1	0	1	4-3	3
3. Portuqaliya	2	1	0	1	5-4	3
4. Macarıstan	2	0	1	1	1-4	1





Dilqəm Quliyev,
pedaqogika üzrə
elmlər doktoru,
professor

Futbol matçı ərzində tribunalardan dəfələrlə alqış səsləri eşidilir. Qapıya top vurularkən alqış səsləri daha da artır. Ancaq məsələ burasındadır ki, təkə qollar deyil, oyunun ən maraqlı epizodları da tamaşaçıları vəcdə gətirir, onları sevinməyə və kədərlənməyə, əl çalmağa məcbur edir.

Bəli, futbol gözəl oyundur. Onun gözəlliyi atletik oyun olmasındadır. Futbolçular hüdürlər və ya gödək, enlikürək və ya arıq ola bilərlər, ancaq sürət, qüvvə və çeviklik onların hər biri üçün məcburidir. Oyun saat yarım çökür və bütün bu müddət ərzində hərəkət etmək lazımdır. Müşahidələrə görə, top hər oyunçuda az bir müddətdə (hücumçuda təxminən 2 dəqiqə, yarımmüdafiəçidə dəqiqəyəyırım, müdafiəçidə isə 1 dəqiqə və bundan da az) qalır. Lakin bu o demək deyildir ki, onlar hərəkətsiz dayanıb topa zərbə vurmaq növbələrinin çatmasını gözləməlidirlər. Top kimdə olur-olsun (istər sənin komanda yoldaşında, istərsə də rəqibdə) hamı meydançada hərəkət etməlidir. Ya sürətlə irəliləyib boş yerə çıxmaq və komanda yoldaşının topu sənə ötürməsinə gözləmək, ya rəqibin qarşısını kəsməyə çalışmaq, ya da onun yoldaşlarından birini izləmək, topu qəbul etməsinə mane olmaq lazımdır.

Futbol meydançasının uzunluğu 100-110 metr, eni isə 60-75 metrdir. Futbolçular bu ərazidə müxtəlif istiqamətlərdə fasiləsiz sürətdə qaçdıqlarına görə oyunun sonlarına qədər hər saniyə təxminən 10 kilometr məsafə qət etmiş olur. Buraya tullanmaq, topa zərbə vurmaq, mübarizəyə girişmək hərəkətlərini, yığılmaları da əlavə etsək aydın olar ki, futbolçu universal, dözümlü bir idmançıdır. Futbolçular oyun ərzində 1500 kalori sərf edir, 1,5 kiloqramdan 5 kiloqrama qədər çəki atırlar.

“Futbol” ingilis sözüdür: “fut” - ayaq, “bol” - top deməkdir. Oyunun adı məzmununu düzgün əks etdirir. Topa ayaqla, habelə bədənlə (əllər istisna olmaqla) və başla zərbələr vura-vura onu birgə sözlərlə rəqib komandanın qapısından keçirmək lazımdır. Bu, asan iş deyil, bəzən saat yarım ərzində futbolçular bir dəfə belə qapıya yol tapa bilmirlər. Halbuki onun sahəsi 18 kvadratmetrdir, bu isə böyük bir otağın sahəsinə bərabərdir. 90 dəqiqə ərzində futbolçuların yeganə məqsədi qol vurmaqdan ibarətdir. Bu məqsədlə onlar bütün qüvvələrini sərf edir, ən müxtəlif oyun fəndləri işlədir, rəqibin müqavimətinə üstün gəlməyə çalışırlar.

Oyunun gözəlliyi məhz mübarizədə yaranır. İdmanın hər

bir növündə olduğu kimi, futbolun da özünəməxsus gözəllikləri var. Tamaşaçılar topu məharətlə irəli apararaq rəqibin cərimə meydançasına daxil olan hücumçunun ustalığını, aldadıcı fəndlərlə qarşısındakı futbolçunu səhvə yol verməyə məcbur edən yarımmüdafiəçini, təhlükəli vəziyyəti fədakarlıqla aradan qaldıran müdafiəçini, ümitsiz topu cəsarətli sıçrayışla tutan qapıçını ürəkdən alqışlayırlar. Futbolun bütün gözəlliklərini saymaq mümkündürmü? Deyə bilərlər ki, əllərin oyunda iştirak etməməsi futbolun nöqsanıdır. Bəs qapıçılar? Axı, havaya tullanaraq topu qapının yuxarı küncündən barmaqlarının ucu ilə qaytararkən və ya cəsarətlə hücumçunun ayaqları altına sıçrayaraq zərbə vurmağa imkan verməyərək onun əlləri əsl möcüzə göstərir. Beləliklə, futbolda əllərin də öz yeri vardır. Hələ

Bir vaxtlar futbol yenidən yaranarkən komandanın bütün üzvləri hücum keçir, sonra isə birlikdə müdafiə olunurdular. İndinin özündə də zəif komandalarda bu “taktika ilə oynayırlar. Lakin yüz il ərzində şübhəsiz ki, mühüm dəyişikliklər oldu. Müxtəlif oyun sistemləri bir-birini əvəz etdi. Bunların sonuncularını haqqında sizə məlumat verək.

1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında braziliyalılar yeni oyun sistemi tətbiq etdilər. Ona “dörd müdafiəçi sistemi” və ya “Braziliya sistemi” adı verildi. Bu oyun taktikasını 1 - 4 - 2 - 4 düsturu ilə ifadə edirlər. 1 - qapıçı deməkdir. İlk 4 rəqəmi müdafiəçilərin sayını göstərir, onların ikisi mərkəzdə, ikisi isə cinahlarda oynayırlar. 2 rəqəmi yarımmüdafiəçilərin sayına işarədir. Onlara dispetçer də deyirlər, çünki bu futbolçular müdafiə

xatirinə kənar hücumçulardan imtina etmişdir. Cinahlardakı boşluğu hücum zamanı doldurmaq vəzifəsi bəzən yarımmüdafiəçilərə, bəzən də irəli

oyun tərzini axtarmalı və tapmalıdır. Bir sözlə, futbolda yenilik yüksək qiymətləndirilir və məşhur oyunçuların hamısı bu cəhətdən fərqlənir. Oyun

Rimənin əməyi danılmaz olub. Fransalı mütəxəssis 33 il FIFA-ya rəhbərlik edib.

1928-ci ildə Amsterdamda təşkil olunan iclasda Dünya



Futbolun birinci gözəlliyi qoldu

topu yan xətlərdən meydançaya daxil edərək əllərdən xüsusi dəqiqlik və qüvvə tələb olunduğunu demirik.

Futbol ağılın, düşüncənin ortaya qoyduğu bir oyundur. Bu baxımdan bu oyunu şahmata da bənzətmək olar. Şahmata bütün fiqurlar qələbə uğrunda əlbir mübarizə aparır, bir-birini müdafiə edir və qoruyur. Futbolda isə həmin işi komandanın bütün üzvləri görürlər. Futbolçu nə qədər istedadlı olursa olsun, yoldaşlarının köməyindən imtina etsə, təkbaşına qol vurmağa çalışsa, əlindən heç nə gəlməyəcək. Komandada 11 oyunçu yer alır ki, onların hər birinin də ayrıca bir vəzifəsi var.

Ötürmələr futbolun “dilidir”

Oyunçular topu bir-birinə ötürərək sanki öz aralarında danışır, nə etmək lazım olduğunu xəbər verirlər. Komanda oyuna nə qədər yaxşı hazırlanmışdırsa, onun təcrübəsi nə qədər çoxdursa, bu “söhbət” bir o qədər aydın və səlis olacaq.



Bir-birini yaxşı başa düşən futbolçular barəsində haqlı olaraq deyirlər ki, onlar bir-birinin “dilini bilirlər”.

Bəs taktika nə deməkdir? Taktika oyunu əl aparmaq bacarığıdır ki, rəqib qapısına qollar vura bilərsən, özün isə top buraxmayasan.

və hücum xətlərini bir-biri ilə əlaqələndirirlər. İkinci 4 rəqəmi hücumçuların sayını bildirir. Bunların da ikisi mərkəzdə, ikisi isə cinahlarda fəaliyyət göstərir.

1958-ci ildən bəri daha bir neçə dünya çempionatları keçirilmiş, futbol taktikası xeyli inkişaf etmişdir. İndi yarımmüdafiəçilər futbolun ən mühüm zərbə qüvvəsinə çevrilmişlər. Onlar təkə dispetçer vəzifəsini yerinə yetirməklə kifayətlənməmiş, hücum əməliyyatları zamanı ikinci eşelon, müdafiəyə keçərkən isə birinci eşalon rolunu oynayırlar. Məhz buna görədir ki, yarımmüdafiəçiləri müasir futbolda “meydanın mərkəzində oynayan futbolçular” adlandırılır. Oyun taktikası da onların sayına və qarşılıqlı qoyulan vəzifələrin məzmununa görə qurulur. Güclü orta xətti olan komandalarda oyun zamanı özlərinin iradəsini rəqibə asanlıqla qəbul etdiyə bilər, çox zaman müvəffəqiyyət qazanırlar. Kiyevin “Dinamo” komandası məhz yarımmüdafiəçilərinin yüksək məharəti sayəsində ölkə çempionatlarında ardıcıl çempionluq qazanmışdı. 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında ev sahibləri məhz orta xəttin

çıxan kənar müdafiəçilərə tapşırırlar. Bu, rəqib komandanın müdafiəçiləri üçün gözlənilməz olur və onların sıralarında çox zaman çəşnəlik yaranır.

Qapıçıdan başqa, bütün futbolçuların öz fərdi rəqibi vardır. Hər bir oyunçu öz rəqibinin fəaliyyəti üçün cavabdehdir. Lakin oyun başlanan kimi hücumçular müdafiəçilərdən uzaqlaşmağa, onların diqqətindən yayınmağa çalışırlar. “Himayəçilər” qorunmalı olduqları rəqibləri addım-addım izləsələr (bəzən belə də olur), onların “kölgəsinə” çevrilsələr, nə müdafiəçi, nə də hücumçu yaxşı oyun göstərə biləcəkdir. Futbolda belə oyuna “fərdi mühafizə” deyirlər.

Rəqibi fərdi izləmək işin yarısıdır. Oyunçu görək meydançada düzgün mövqe tutmağı bacarsın, harada daha çox lazım olduğunu müəyyən edə bilsin. Tutaq ki, sən hücumçusan. Rəqib komanda sizin qapınıza doğru hücum keçmişdir. Sən geri çəkilərək müdafiəçi yoldaşlarına köməyə gedə bilərsən. Ancaq başqa çıxış yolu da vardır: boş yer seçərsən, yoldaşların topu ələ keçirib sənə ötürərək dərhal əks-hücumu başlayarsan. Bu zaman rəqiblər geri çəkilməyə məcbur olurlar və sən təhlükəni öz qapınızdan uzaqlaşdırarsan. Haqlı olaraq deyirlər ki, hücum - ən yaxşı müdafiədir.

Taktikada belə incəliklər çoxdur. Rəqibin hər bir fəndlə nə əks fəndlə cavab vermək mümkündür. Fərz edək ki, yarışan komandaların hər ikisi mövcud manevrləri dəqiq öyrənmişdir, onda görək oyun heç-heçə qurtarsın. Ancaq əslində belə olmur. Oyunun gedişində futbolçular yaradıcılıq göstərir, daim yenilik axtarırlar, düşünüb tapırlar və tətbiq edirlər. Bütün bunlar olmasaydı, tamaşaçılar oyuna gəlməzdilər: hər dəfə eyni mənzərəyə baxmaq heç kəs üçün maraqlı deyil. Buna görə də savadlı futbolçu taktikanın əsaslarını bilməklə kifayətlənməməli, müstəqil düşüncəni bacarmalı, yeni, orijinal

zamanı heç kəsi təqlid etməmək, başqalarından müəyyən bir xüsusiyyətə görə fərqlənmək lazımdır. Belə futbolçu öz komandası üçün həmişə faydalı olacaq, çünki rəqibi dəfələrlə çətin vəziyyətdə qoruya biləcəkdir.

Futbolun öz qaydaları var, burada bütün hallar nəzərdə tutulub. Həmin qaydalar on illər ərzində yaradılıb və dəqiqləşdirilib. Məsələn, qapılara torların taxılması ilk dəfə 1891-ci ilin mart ayında İngiltərənin Şimal və Cənub komandaları arasında keçirilən oyunda olub.



Futbol oyunu 2000 il əvvəl qədim Yunanıstan və Romada da mövcud idi.

1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşdı. Hakim meydanına fitlə yalnız 1878-ci ildə çıxıb. Həmin vaxta qədər hakim meydanından kənarında otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. 11 metrlik cərimə zərbəsi 1891-ci ildən etibarən oyunun qaydalarına daxil edilib. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlayırlar. Dünyanın ilk futbol klubu “Şeffild” sayılır. Bu komandanın əsası 1857-ci ildə qoyulub. O ki, qaldı futbol tarixinin ilk beynəlxalq qarşılaşmasına bu hadisə 1872-ci il noyabr ayının 30-na təsadüf edib. Futbolçuların köynəklərinə nömrələr isə daha gec - 1939-cu ildən yazılıb. Futbolun bütün dünyada tanınmasında heç şübhəsiz Jül

çempionatının keçirilmə təklifi hamı tərəfindən bəyənilib və təsdiqlənib. Beləliklə, ilk mundial 1930-cu ildə təşkil olunub. Uruqvayda təşkil olunan turnirdə elə ev sahibləri çempion olublar. Mundiallarda ən çox qalib olan komanda Braziliya millisidir. 20-ci əsrin ortalarından etibarən isə artıq ayrıca olaraq qitə çempionatları da keçirilməyə başlanıb. Klub səviyyəsində də müxtəlif turnirlər mövcuddur. İngiltərə federasiya kuboku uğrunda yarış futbol tarixinin ən qədim klub turniri sayılır. Ancaq nüfuzuna görə

ən böyük klub turniri əlbəttə ki Çempionlar Liqasıdır. Keçmişdə Avropa Çempionlar Kuboku adlanan bu turnirdə “köhnə qitə”nin ən güclü komandaları əsas mükafat uğrunda mübarizə aparırlar. Bu yarışda ən çox qalib olan komanda isə Madridin “Real” klubudur. Nüfuzuna görə 2-ci klub yarış UEFA Avropa Liqası sayılır. Cənubi Amerika qitəsində Libertadores və Sud Amerika Kuboku turnirlərini də qeyd etməyə dəyər.

Bir sözlə, futbol maraqlı oyundur. O, əbədi bir sırr ilə əhatə olunub. Hər ilin baharında bizi eyni suallar düşündürür: Görəsən, hansı komanda çempion olacaq? Bu sualların cavabı məlum olanadək uzun müddət səbrlə gözləmək lazım gəlir. Çox zaman ümidlərimiz tamamilə alt-üst olur. Bəzən isə azarkeşlik etdiyimiz klub çempionluq qazanır.

Qadın tennisçilərimizdən möhtəşəm qələbə

Litvanın paytaxtı Vilnüsə amerikalı sabiq tennisçi Bili Cin Kinqin şərfinə Dünya Kuboku keçirilib. 21 ölkənin mübarizə apardığı turnirdə Azərbaycan millisi də iştirak edib. Yalçın Manaflının kapitanı olduğu qadın millimiz yarışda Umayra Həşimova, Züleyxa Səfərova, Alina Qavriş və Alina Hüseynova ilə təmsil olunub. F qrupuna yarışan komandamız əvvəlcə Namibiyanın üstün olub -3:0.



Tennisçilərimiz növbəti oyununu Albaniya yığmasına qarşı keçirib və 2:1 hesablı özmlər qələbə qazanıblar. Komandamız qrup üçüncüləri arasında keçirilən pley-off görüşündə İslandiya tennisçiləri ilə qarşılaşıb. Komandamız bu görüşdə də 3:0 hesabı ilə qalib gələrək tarixi nəticəyə nail olub. Beləliklə, komandamız gələcək mövsüm də bu divizionda mübarizə aparacaq.

UEFA Konfrans Liqasında təmsil olunacaq klublarımızın rəqibləri müəyyənləşdi

2021/2022-ci il mövsümündə ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək futbol klublarımızın rəqibləri müəyyənləşib. Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq "Qarabağ" İsrailin "Aşdod", "Sumqayıt" Serbiyanın "Çukarički", "Keşlə" isə Rusiyanın "Soçi" komandası ilə qarşılaşacaq.

"Qarabağ" ilk oyununu doğma meydana, "Sumqayıt" və "Keşlə" isə səfərdə keçirəcək.

Həmçinin Çempionlar Liqasında mübarizə aparacaq "Neftçi"nin Konfrans Liqasındakı

potensial rəqibi məlum olub. Təmsilçimiz birinci təsnifat mərhələsində mübarizəsini davandıracağı halda, çıxışını Konfrans Liqasında davam etdirəcək və bu turnirdə "Makkabi" (Hayfa, İsrail) / "Kayrat" (Qazaxıstan) cütündə məğlub olan komanda ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA tərəfindən ilk dəfə təşkil olunacaq Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab qarşılaşmaları isə ayın 29-da keçiriləcək.



Yubiley

Dünyada vicdanlı, ədalətli insanlar çoxdur. Sadəcə olaraq biz onların hamısını tanımırıq və təbii ki, tanımaq gücündə də deyilik. Biz o şəxslərin dəqiq qiymətini veririk ki, onları yaxından tanıyıq. Onların hərəkəti, davranışı, münasibəti gözümüzün qarşısında olur. Əbülqasım müəllimi ən yaxşı tanıyanlardan biri kimi onda bir çox müsbət keyfiyyətləri-yaxşıluq, xeyirxahlıq, alicənablıq və digər xüsusiyyətləri "kəşf" etmişəm. Düzlük, mənaəvi təmizlik, səmimi münasibət, həqiqətə sadiqlik onun həyatının mənasını təşkil edir.

Əbülqasım Novruzov 1951-ci il iyunun 19-da Şuşa şəhərində ziyalı ailəsində dünyaya gəlib. Şuşa şəhər 4 sayılı orta məktəbini bitirib. Orta məktəbin V sinfində oxuyarkən idmanın futbol, voleybol növlərinə böyük maraq göstərmiş və məktəbin idman şurasına üzv qəbul edilib. Məktəbin idman şərfəfini layiqincə qorumağa çalışıb. Onun komandası Şuşa məktəbləri arasında keçirilən futbol, voleybol və stolüstü tennis yarışlarında həmişə qaliblər sırasında qoralarlaşıb.

İdman gimnastikasına böyük maraq göstərdiyi üçün o, Şuşa şəhər 1 sayılı orta məktəbində yeni yaranmış gimnastika məşğələsinə üzv yazılıb. Qarabağda tanınmış idmançı, I dərəcəli gimnast Əliqulu İbrahimovun rəhbərliyi ilə məşqlərə başlayıb və bu idman növünün sirlərinə yiyələnib. Qısa müddətdə rayon tədbirlərində "Məhsul" idman cəmiyyətinin xətti ilə həm rayon idman komitəsinin, həm də

70 yaşın cazibəsi

komsomol komitəsinin təşkil etdiyi bütün yarışlarda fəal iştirak etməyə başlayıb və ürəkəcan noticələrə imza atıb.



1968-ci ildə məktəblilər arasında keçirilən Respublika spartakiadasında II nöticə göstərmiş və I dərəcəli idmançı normasını yerinə yetirmişdir. Sonrakı illərdə o, dəfələrlə futbol, voleybol və idman gimnastikası üzrə keçirilən yarışların qalibi olub, respublika və kubok yarışlarında fəxri yerlər qazanıb.

Hərbi xidmətdən qayıtdıqdan sonra 1974-cü ildə Şuşa Pedaqoji Məktəbinin bədən tərbiyəsi və idman şöbəsini, 1979-cu ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun pedaqoji fakültəsini (futbol üzrə) istehsalatdan ayrılmadan nümunəvi qiymətlərlə tamamlayıb.

Xocavənd rayonunun Əmirallar kənd orta məktəbində, Xankəndi şəhər 4 sayılı Azərbaycan orta, 8 sayılı rus orta məktəbində ixtisası üzrə müəllim işləyib.

1978-ci ildə Şuşa şəhər 3 sayılı orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib. 1983-cü ildə sərəfəsinə və bacarığına görə o, Şuşa Uşaq -Gənclər İdman Məktəbinə direktor təyin olunub.

Qısa müddət ərzində onun rəhbərlik etdiyi bu tədris müəssisəsi rayonda nümunəvi tədris ocağı kimi fərqəlonub və qabaqcıl məktəblər sırasına çıxıb. Həmin vaxtan indiyə kimi, 37 ildir ki, bu vəzifəni bacarıqla icra edir. O, bu illər ərzində (1992-ci ildə Şuşa işğal olunandan sonra məktəb fəaliyyətini Bakı şəhərində davam etdirmişdir.) öz işgüzarlığı və bacarığı ilə idman aləmində öz sözünü demişdir. Əbülqasım müəllimin yaradıcı məhsulu olan "Qala" futbol komandası 1979-cu ildən 1984-cü ilə kimi ardıcıl olaraq vilayət çempionu olmuşdur. Onun rəhbərlik etdiyi "Qala" komandası Respublika üzrə 12-13 yaşlı futbolçular arasında keçirilən turnirdə dəfələrlə mükafatalı yerlər tutmuş, diplom və fəxri fərmanlara layiq görülmüşdür.

Bu da bir faktır ki, Şuşa uşaq-gənclər futbolunun yaranması və inkişafı möhz Əbülqasım Novruzovun adı ilə bağlıdır. Əbülqasım müəllimin bədən tərbiyəsi və idman sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının "Bədən tərbiyəsi və idman əlaçısı" döş nişanı ilə mükafatlandırılmış, dəfələrlə fəxri fərmanlara layiq görülmüşdür. Sonda dostum-qardaşım Əbülqasım müəllimi 70 yaşının tamam olması münasibəti ilə ürəkəcan təbrik edir, ona möhkəm can sağlığı arzulayıram.

Faiq Şükürbəyli,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Vətən müharibəsi şəhidlərinin xatirəsinə şahmat turniri keçirildi



Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Azərbaycan Məktəb İdmanları Federasiyası, "İDEA" Şahmat Klubu və 132-134 nömrəli təhsil kompleksinin birgə təşkilatçılığı ilə həmin məktəbin məzunları ol-

İdarənin rəisi Rəqif Abbasov çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq qələbədən, Vətən uğrunda oşğor və za-

bitlərimizin qəhrəmanlığından şəhidləri Nicat Tarverdiyev, Yusif Budaqov, Fərid Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Açıq havada təşkil olunan tədbirdə şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, məktəbi müəllim və şagirdləri iştirak ediblər.

Turnirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rəqif Abbasov çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq qələbədən, Vətən uğrunda oşğor və za-

bitlərimizin qəhrəmanlığından danışıb. O, şəhidlərimizin xatirəsinə həsr olunan turnirlərin davam etdiriləcəyini vurğulayıb. Təhsil kompleksinin direktoru Sara Xanlarova şəhidlər haqqında məlumat verib, onların xatirə guşəsinin hazırlandığını bildirdi. Sonra şəhid Nicat Tarverdiyevin anası Şükran xanım, şəhid Yusif Budaqovun yaxını Sədaqət Allahyarova və şəhid Fərid Əliyevin həyat yoldaşı Elnarə Əliyeva çıxış edərək xatirə turnirlərinin təşkilinin şəhidlərimizin tanınması və vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Otuz beş şahmatçının mübarizə apardığı turnirin qalibləri mükafatlandırılıblar.

Gəncədə Vətən müharibəsində şəhid olan

hərbçilərimizin xatirəsinə mini futbol turniri ilə yad edilir

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan hərbçilərimizin öz xatirəsinə və 23 iyun Dövlət Qulluqçularının peşə bayramına həsr olunmuş dövlət təşkilatları arasında mini futbol üzrə Gəncə şəhər birinciliyi keçirilib.

Turnirin açılış mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsinin iştirakçılarının öz xatirəsinə 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə Baş İdarənin rəisi Həmid Nəsirov çıxış edərək yarışda iştirak edən bütün komandalara uğurlar arzulayıb.

Mini futbol yarışını Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq açıq hava şəraitində və həkim nəzarəti altında Olimpiya sistemində əsasən keçirilir.

Yarışda şəhərdə fəaliyyət göstərən Dövlət qurumlarından Gəncə Apellyasiya Məhkəməsinin,



Gəncə Regional Mühafizə İdarəsinin, Gəncə Regional Ədliyyə İdarəsinin, 12 sayılı Ərazi Vergilər İdarəsinin, Gəncə Baş Polis İdarəsinin, DSMF Publik Hüquqi Şəxsinin 18 sayılı regional ərazi filialının, Dövlət Məşğulluq Agentliyinin 6 sayılı Regional Məşğulluq Ərazi İdarəsinin və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin komandaları iştirak edir.

Qeyd edək ki, yarışın final oyunu iyunun 23-də keçiriləcək.

Parisdə ikinci mərhələyə yekun vuruldu

Parisdə keçirilən nüfuzlu "Grand Chess Tour" turnirinin ikinci mərhələsinin rapid yarışına başa çatıb. Turnirdə ölkəmizi Teymur Rəcəbov təmsil edib. Qrossmeysterimiz son turlarda Etienne Bakrot, Riçard Rapport ilə heç-heçə edib, Yan Nepomnyaşiyə məğlub olub. Şahmatçımız turnirin yekun noticələrinə görə, 8 xalla səkkizinci yeri tutub. Rapid yarışının qalibi 12 xalla ABŞ təmsilçisi Uesli So olub.



Ruslan Musayev nokautla qələbə qazandı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən peşəkar döyüşdə təmsilçimiz Ruslan Musayev qələbə qazanıb. İdmançımız özbəkistanlı rəqibini birinci raundda nokautla məğlub edib.

Ruslan bu döyüşə peşəkarlararası milli komandanın baş məşqçisi, respublika Əməkdar məşqçisi Elşən Abdurəhimovla birlikdə qatılmışdı.

WAKO Dünya Kubokunun sahibi, dəfələrlə WAKO Dünya və Avropa çempionatlarının mülkəfatçısı olan DİN İC-nin yetirməsi Ruslan Musayev respublikanın Əməkdar məşqçisi, milli komandanın lowkick üzrə Böyük məşqçisi, DİN İC-nin kikkboxinq bölməsinin baş məşqçisi Hikmət Hacıyevin tələbəsidir.

Xüsusi olimpiyaçılar atletika yarışlarında



Turnirin yekun noticələrinə görə 50 metr məsafəyə qaçışda oğlanlar arasında ayrı-ayrı divizionlarda Məcid Həmidov, Rəhim Hüseynov, Sadiq Abbasov, Əmrail Hacıyev, Alim Babayev, Sadiq Sultanov, Atilla Atakişiyev qalib olublar.

Qızların yarışında isə Yeganə Əsgəri, Aysel Əlizadə, Həvva Dadaşlı, Ayşə Abdullayeva birinci yeri tutublar.

Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil edilən turnirdə ümumilikdə 18 xüsusi, yardımçı məktəb və internatların, eyni zamanda 14 autizm təşkilatının yığmaları mübarizə aparıblar.



Rafael Nadal Tokio-2020-də iştirak etməyəcək

İspaniyalı məşhur tennisçi Rafael Nadal Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək. 35 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabından məlumat paylaşmışdır. O bildirib ki, olimpiada ilə yanaşı, bu il "Uimblon" turnirində də qatılmayacaq: "Bu qərarı vermək çətindir. Amma öz orqanizmə dinlədim və komanda ilə hər şeyi müzakirə etdim. Bunun doğru qərar olacağını anladım. Karyeramı uzatmaq və məni bu qədər sevindirən işi davam etdirmək istəyirəm. Ən yüksək səviyyədə çıxış etmək və böyük turnirlərdə hədəflərə çatmaq niyyətindəyəm".



Lüs Hemilton: "Biz qələbəyə ümid edirdik, amma təəssüf ki, mövqeyimizi itirdik"

"Mercedes" komandasının pilotu Lüs Hemilton Fransa Qran-Prisindəki çıxışını qiymətləndirib. Yarışda idmançı "Red Bull"un pilotu Maks Ferstappenə məğlub olaraq ikinci pillədə qərarlaşmışdır.

"Bütün həftə sonu müxtəlif problemlərimiz var idi. Sözsüz ki, biz qələbəyə ümid edirdik, amma təəssüf ki, mövqeyimizi itirdik. "Red Bull"un çox yaxşı avtomobili var. Etiraf edirəm ki, bizim də çox yaxşı maşınımız var. İkinci Pit-Stop



etməyə ehtiyac var idi? Bunun nə mənası var idi? Biz düzgün qərar qəbul etdik və irəliləməyə çalışdıq, amma alınmadı", - deyərək britaniyalı pilot yarışdan sonra müsahibəsində qeyd edib.

Məlumat üçün bildirək ki, yarışın üçüncüsü "Red Bull"un daha bir təmsilçisi Serxio Peres olub.

Futbol üzrə Avropa çempionatının mükafat fondu müəyyən edilmişdir. UEFA turnirdə iştirak edən 24 komanda üçün ümumilikdə 371 milyon avro ayrılıb. AVRO-2016-da isə bu məbləğ 304 milyon avro idi.

AÇ-2020-də iştirak edən hər bir milli komanda 9,25 milyon avro qazanacaq. Qrup mərhələsində qələbə qazananlar 1,5 milyon, heç-heçə edənlər isə 750

AVRO-2020-nin qalibi nə qədər qazanacaq?


min avro əldə edəcəklər. Qrupdan çıxan komandalara 2 milyon avro verəcəklər.

Bundan sonra 1/4 finala yüksələnlər 3 milyon 250 min avro, yarımfinalçılar isə 5 milyon avro qazanacaqlar. AÇ-2020-nin gümüş mükafatçısına 7 milyon avro ödəniləcək. Turnirin qalibini

isə 10 milyon avro məbləğində mükafat gözləyir. Bu rəqəm ötən çempionatın qalibinə verilən mükafatdan 2 milyon avro çoxdur.

Qeyd edək ki, AÇ-2016-nın çempionu Portuqaliya yığması na 8 milyon avro verilmişdi.

olimpnews.az - sizin saytınız



6 qat Olimpiya çempionu Tokio-2020-yə lisenziya qazana bilmədi

ABŞ-ın üzgüçülük üzrə 6 qat Olimpiya və 18 qat dünya çempionu Rayan Loxtə Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.



37 yaşlı idmançı son şans olan Amerika təsnifat mərhələsindən keçməyi bacarmayıb.

O, ABŞ yığmasına düşmək üçün son şansını 200 metr məsafəyə kompleks üzmdə 7-ci yeri tutaraq, itirib. Beləliklə, on titullu idmançılardan birinin karyerasını bərpa etmə cəhdi uğursuzluqla nəticələnib.

Loxtə son iki dünya çempionatını öz günahı üzündən buraxmalı olub. Məşhur üzgüçü 2017-ci ildə guya Rio-2016 Yay Olimpiya Oyunlarında polis hücumuna məruz qalmasına dair yalan məlumat verdiyi üçün, 2019-cu ildə isə ona iynə vurulduğunu imitasiya edən fotonu sosial şəbəkədə paylaşaraq, doping cəzası alması səbəbindən mundiallara yollara bilməyib. ABŞ Antidoping Agentliyi sonuncu olayla əlaqədar təcrübəli idmançıya 14 aylıq cəza kəsib.

O, cəzasını başa vurduqdan sonra idmana qayıtsa da, əvvəlki nəticələrini göstərə bilməyib.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.

Futbolçu silahlı hücumə məruz qaldı

Fransa çempionatında son mövsümün qalibi olan "Lill" klubunun futbolçusu Reynildu Mandava ölkəsi Mozambikdə silahlı hücumə məruz qalıb. Bu barədə klubun sosial media hesabında məlumat verilib. Futbolçunun durumunun yaxşı olduğu bildirilib. Fransa mətbuatı isə yazıb ki, Reynildu istirahət etdiyi ölkəsi Mozambikdə dostunun toyuna gedən zaman onun məşinini oğurlamağa çalışıblar. Cinayətkarların silahdan atəş açması nəticəsində avtomobi-

lin pəncərələri qırılıb. Baş verənlərdən sonra futbolçu polis bölməsinə gedib və gecəni orada keçirib.



Ardıcıl üçüncü məğlubiyyət

Rusiyalı MMA döyüşçüsü Aleksey Oleynik növbəti dəfə məğlub olub. Döyüşçü Moldovadan

olan Sergey Spivaka udub. Bununla 43 yaşlı Oleynik ardıcıl üçüncü dəfə məğlub olub. Döyüş UFC turniri çərçivəsində Las-Veqasda təşkil edilib.

Qeyd edək ki, buna qədər A.Oleynik 2020-ci ilin avqustun-

da nokautla Derrik Luisə, 2021-ci ilin fevralında isə Kris Daukasa udub.

Aleksey Oleynik sonuncu dəfə 2020-ci ilin mayında keçmiş UFC çempionu braziliyalı Fabrisko Verdum üzərində qələbə qazanıb.

Ərəstun Qasımov, Ələmdar Məmmədov, Mobil İsmayilov, Fazil Hadıbəyov, Cəfər Hüseynov və Murad Fərzəliyev Saleh Yusifova, anası

Suqra xanımın

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir. Allah rəhmət eləsin!